

AVDİYA PEYĞƏMBƏRİN KİTABI GİRİŞ

«Avdiya» Kitabı miladdan əvvəl 586-cı ildə Babililərin Yerusəlimi zəbt etdiklərindən sonra yazılıb. Yəhudanın qədim düşməni Esavın nəslindən olan Edomlular Yerusəlimin süqutuna sevinib şəhərin talanmasında işğalçılara kömək etdilər. Avdiya peyğəmbər Edomun dağılması və məğlubiyyəti barədə peyğəmbərlik etmişdi.

Kitabın məzmunu:

1:1-14 Edomun cəzalandırılması

1:15-21 Rəbbin günü

¹* Bu, Avdiyaya zühur olan görüntüdür.

Edom üzərində Allahın məhkəməsi
Xudavənd Rəbb Edom barəsində belə deyir:
Biz Rəbdən xəbər eşitdik,
Millətlər arasına
«Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid
göndərildi.

² «Bax səni millətlər arasında kiçildəcəyəm,
Hamı sənə xor baxacaq.

³ Ey sən qaya * çatlarında məskən salan,
Evini yüksəklərdə quran!

Ürəyinin qüruru səni aldatdı,

* **1:1** Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15;
Amos 1:11-12; Mal. 1:2-5 * **1:3** Qaya – ibrani mətnində *sela* kimi
səslənir. Sela Edomun paytaxtının adı idi.

Çünkü sən qəlbində “Məni kim yerə yıxa bilər?”
dedin.

⁴ Sən qartal kimi yuxarı uçub
Yuvanı ulduzlar arasında qursan da,
Səni oradan endirəcəyəm».
Rəbb bəyan edir.

⁵ «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi,
Ancaq öz istədikləri qədər oğurlamazdılar mı?
Əgər üzüm yığanlar sənə bağına gəlsəydi,
Bir neçə salxımı saxlamazdılar mı?
Amma gör səni nə cür müsibətlər gözləyir!

⁶ Esavın hər şeyi talan ediləcək,
Gizli xəzinələri aşkara çıxarılacaq.

⁷ Səninlə əhd bağlayanların hamısı
Səni ölkəndən qovacaq,
Müttəfiqlərin səni aldadıb məğlub edəcək.
Səninlə çörək yeyənlər sənə tələ quracaq,
“Onun ağı haradadır?” deyəcək».

⁸ Rəbb bəyan edir:

«O gün Edomun hikmətli adamlarını,
Esav dağındakı müdrikləri məhv edəcəyəm.

⁹ Ey Teman, † igid adamların elə qorxuya düşəcək
ki,

Esav dağlarının hər sakini qırğında öldürüləcək.

¹⁰ Qardaşın Yaquba etdiyən zorakılığa görə
Sən xəcalət içində qalacaqsan,
Əbədi məhv olacaqsan. ‡

¹¹ Yadellilər onun sərvətini aparanda

† **1:9** *Teman* – Edomun şəhərlərindən biri. ‡ **1:10** Yaqubla Esav doğma qardaş idi. Yaqub İsraililərin əcdadı idi. Esav Edomluların əcdadı idi.

Sən uzaqda durub tamaşa etdin.
 Əcnəbilər onun şəhər darvazalarından girib
 Yerusəlim üçün püşk atanda
 Sən də onlardan biri kimi davrandın.
 12 Sən gərək Yəhudalı soydaşlarının
 Bədbəxtlik günündən zövq almayıydın,
 Həlak olduqları gün sevinməyəydin,
 O əzablı gündə rişxənd etməyəydin,
 13 Xalqımın fəlakətli günündə
 Onların şəhər darvazalarından girməyəydin,
 Başlarına bəla gələn gün
 Onların fəlakətini sevinclə seyr etməyəydin,
 Başlarına bəla gələn gün
 Onların malına əl uzatmayıydın!
 14 Sən gərək qaçan Yəhuda övladlarını öldürmək
 üçün
 Yol ayrıcında dayanmayıydın,
 O əzablı gün qurtulanları
 Düşməyə təslim etməyəydin!

Rəbbin günü yaxınlaşır

15 Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır,
 Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək,
 Əməllərinin əvəzi öz başına gələcək!
 16 Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz
 kimi
 Bütün xalqlar durmadan içəcək,
 İçib yox olacaq,
 Sanki əvvəldən yox idi.

İsrailin zəfəri

17 Lakin qurtuluş tapanlar
 Sion dağına toplanacaq,
 O dağ müqəddəs olacaq.

Yaqub nəslə mülkənə sahib olacaq!

¹⁸ Yaqub nəslə od,
Yusif nəslə alov,
Esav nəslə isə küləş olacaq,
Yaqub və Yusif nəslə
Esav nəslini yandırır məhv edəcək.
Esav nəslindən qurtulan olmayacaq.
Çünki Rəbb belə söylədi.

¹⁹ Negev sakinləri Esav dağını,
Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştilələrin
bölgesini,
Yəhudalılar Efrayimlə Samariya torpaqlarını,
Binyaminlilər isə Gileadı zəbt edəcək.

²⁰ Xalqda olan İsrail sürgünləri
Kənanın Sarfata qədər uzanan torpaqlarını,
Sefaradda olan Yerusəlim sürgünləri
Negev şəhərlərini zəbt edəcək.

²¹ Xalqı qurtaranlar Sion dağına çıxıb
Esav dağına hökm edəcək:
Rəbb səltənət sürəcək».

Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also
known as the Azeri language, of Azerbaijan, Iran,
Iraq, Syria, and Turkey

Copyright © 2008 Müqəddəs Kitab Sirkəti

Language: Azeri (Azerbaijani, South)

Translation by: Institute for Bible Translation

Contributor: Bible Society of Azerbaijan

This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. (<http://creativecommons.org/licenses/by-nc-nd/3.0/>) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information:

You must give Attribution to the work.

You do not sell this work for a profit.

You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.

Permissions beyond the scope of this license may be available if you contact us with your request.

This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.

You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:

You include the above copyright and source information.

You do not sell this work for a profit.

You do not change any of the words or punctuation of the Scriptures.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

2018-11-09

PDF generated using Haiola and XeLaTeX on 11 Mar 2026 from source files dated 12 Dec 2025

5d1dd449-0589-5c75-ab0e-6b96786f2985